

O S e S

**Mən o böyük kişini - Əməkdar jurnalist, el ağısaqqalı, oturuşu, duruşu və sanbalıyla seçilən, uzun illər mətbuat aləmində külüng çalan, saç ağardan Həmzə Vəliməmmədovu gözəl yazıları ilə tanımışdım. Ən çox da bizim qəzetdə onun tez-tez bədii-publisist yazılarını, bir-birindən rəngarəng oçerk və zarisovkalarını oxuduqca o imzaya, o böyük kişiyə bire-beş hörmətim artırdı.**

Onun imzalarına o qədər vurulmuşdum ki, günlərin bir gündündə bu köhnə kişi barəsində bir yazı da qələmə aldım. Çünkü onun "Köhnə kişiler" kitabını oxuyandan sonra yazı mənim ürəyimin sarı siminə toxundu, içimi tərpətdi, mən də bir yazı qələmə aldım. Düşündüm ki, Həmzə müəllimi tanımadığım halda onun barəsində yazdığını yazı yəqin ki, bu ağısaqqalın ürəyincə olacaq.

... Elə belə də oldu. Yazı dərc olunandan bir neçə gün sonra mobil telefonuma zəng elədi və təşəkkürünü bildirdi:

- Müəllim, öyrənmişəm ki, sən Füzulinin Bəhmənli kəndindən sən. Mənim orda bir dostum var - "Araz" qəzetinin redaktoru Məcnun Nəzəliyev. Bax, Məcnun müəllimdən soruşsan, deyər ki, mən kiməm.

Məcnun müəllim də Həmzə Vəliməmmədovun xətrini çox istəyirdi. Onun barəsində o qədər ağızdolu-su danışdı ki, mən bir daha o köhnə kişinin görünmeyen tərəflərinin də öyrəndim...

Amma Həmzə müəllim haqqında mənə bələdçilik edən, onun həyatını danışan dostum və qonşum, yazıçı-publisist Səməndər Məmmədovdur. Səməndər müəllim deyir ki, mən 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə bitirəndən sonra təyinatla həyat yoldaşımıla Lerikin Vistən kəndinə göndərildik. Mənim xanımım da universiteti bitirmişdi. Və hər ikimiz həmin kənddə müəllimlik fəaliyyətinə başladıq. Mənim emim "Sovet kəndi"nin şöbə müdürü, Əməkdar jurnalist Məmməd Məmmədov dedi ki, heç narahat olub-ələməyin, Lerikdə bir dostum var, tapşıracam əli üstünüzde olacaq. Bir neçə aydan sonra mən Lerikdə çıxan "Bol-

luq uğrunda" qəzetinin redaktoru Həmzə Vəliməmmədovla tanış oldum. O rayonda işlədiyim illər ərzində bu kişi mənə və ailəmə atalıq elədi. Ən çətin vəziyyətimizdə, sıxıntılı anlarımızda xəbərimiz olmadan bizə pay-pürüs göndərirdi, kömək edirdi və arxa dururdu. O qədər bir-birimizə isnişdik ki, təyinat müddətini bitirib mən Lerikdə Bakıya qayıdanda Həmzə müəllimlə görüşüb ayrılanla kövrlədik. Değdim ki, Həmzə müəllim, sən mənə və ailəmə ata olmasan, arxa durmusan və ən sıxıntılı anlarımızda "qorxmayıñ" demisən. Bunları heç vaxt unudan deyilik.

Heç unutmadılar da. Həmzə müəllimlə Səməndər Məmmədovun dostluğu düz 30 ilden çox davam etdi. Həmişə bayramlarda, ad günlərində zəng vurub təbrik etdi. Və bəzən də ailəsini götürüb Lerikə Həmzə müəllimi ziyarət etməyə gedib.

Səməndər müəllim Həmzə müəllimi çox istəyirdi, Həmzə müəllim də onu. Hətta Həmzə Vəliməmmədovun 75 illik yubileyinə "Ay Həmzə qaşa" adlı bir şeir də qələmə almışdı. Həmin şeiri bir daha yada salıraq:


Od kimi alışdin, sönmödin heç vaxt,  
Doğru-düz yolundan dönmedin heç vaxt.  
Öz uca zirvəndən enmedin heç vaxt,  
Qələmin itidir, ay Həmzə qaşa,  
Sözün qiymətlidir, ay Həmzə qaşa.

Haqqə sən haqq dedin, haqqı danmadın,  
Budaqdan-budağa uçub qonmadın,  
Arxan, dayağındı öz təmiz adın,  
Yazib-yaradırsan, ay Həmzə qaşa,  
Belə yaşayırsan, ay Həmzə qaşa.

Satmadın sözünü sərvətə, vara,  
Sən ağa ağ dedin, qaraya qara.  
Hər kəlmən nur oldu qaranlıqlara,  
Çağlayırlıhamın, ay Həmzə qaşa,  
Təmizdi vicdanın, ay Həmzə qaşa.

Elə onun ölüm xəberini də mənə yazıçı-publisist Səməndər Məmmədov çatdırıldı. Sözün düzü, bu xəbəri eşidəndə çox kədərləndim. Qəlbimə, ürəyimə bir nisgil hopdu. Çünkü hər dəfə mənimlə danışanda Həmzə müəllim deyirdi ki, Faiq, bu yaxınlarda Bakıya gələcəm, üzbəzü

oturub söhbət eləyərik, bir stekan çay içərik. Sən elə görmək istəyirəm ki. Elə mən də o böyük kişini, o köhnə kişini görmək istəyirdim. Elə bir həftə olmazdı ki, mənə zəng eləməsin. Ölümündən iki-üç gün qabaq yenə zəng eləmişdi. Zəng eləyən kimi onun o müdrik, o ağısaqqal, o ağayana səsini yenidən eşitdim:



**- Faiq, nə təhərsən? İşlərin necədir? Sənin bir yazınızı oxudum, çox xoşuma gəldi. "Eyvanıma bir quş qondu" yazınızı deyirəm. O quşa yazığım gəldi. İstəyirəm sənə bir kisə buğda göndərim, o quşa səpərsən...**

... Ürəyin yumuşaqlığına bir bax ey! Ancaq səmimi və təmiz ürək sahibi olan adamlar bu sözü deye bilər... ancaq qəlbində və ürəyində mərhəmət olan insanlar bu sözü dilinə gətirər... ancaq çətinlik görən, sıxıntı yaşayan adamlar bu fikri səsləndirə bilər... Mən də dedim ki, ustاد, çox sağ ol, evdə dənimiz var! Elə o dəndən də o quşa səpi-rəm. Soruşdu ki, quş yenə gəlirmi? Dedim gəlir. Yaman sevindi. Özü də ürəyinizi buz kimi saxlayın, nəinki o quşa, mənim eyvanıma qonan her bir quşa o dəndən səpi-rəm...

Mən bu qədər həssas, bu qədər sadə, bu qədər səmimi adam az-az görmüşəm. O böyüklikdə kişi, o yaşda adam az qalırdı telefonla danışanda ürəyini çıxarıb sevdiyi adama hədiyyə eləsin... az qalırdı iki

daşın arasında gəlib səni ziyarət eləsin... az qalırdı desin ki, nə çətinliyin var, de, yoluna qoyum...

Amma bir dəfə də olsun nə sıxıntımi, nə dərdimi, kədərimi, nə də qəmimi, qüssəmi ona hiss etdir-məzdəm. Hətta en ağrılı vaxtlarında onunla telefonla danışanda çox şən olurdum, o da deyirdi ki, vallah, mən sənin kimi nikbin adam gör-məmişəm. Hansı ki, qəzətə oxumuşam ki, sən yeddi dəfə ağır əməliyyat keçirmisən.

... Belə ağayana kişiler və köhnə kişilər indi barmaqla sayıla bilər. Elə nə vardi o köhnə kişilərdə, o ağayana kişilərdə idi. Çünkü onlar lap uca zirvəyə qalxsa da, lap yüksək vəzifədə eyleşsə də heç vaxt, heç zaman dəyişməyiblər, olduğu kimi qalıqlar və o zirvədən tanıldıqları, sevdikləri və hətta tanındıqlara adamlara yuxarıdan aşağıya baxmayıblar. Elə ona görə də Əməkdar jurnalist, uzun müddət Lerikdə çıxan "Bolluq uğrunda" qəzətinin redaktoru olmuş Həmzə Vəliməmmədovu tanıyanlar onu çox istəyir. Çünkü Həmzə müəllimə kömək üçün üz tutanlar heç vaxt ümidişz geri dönməyib...

... Səsi indi də qulaqlarımızdı. Və elə bilirəm ki, yenə mənə zəng vuracaq və deyəcək ki, Faiq, filan yazınızı oxumuşam. O səsin şirinliyi, o səsin doğmalilığı, o səsin qeyridiliyi mənim əbədi olaraq yaddaşma həkk edilib. Çünkü o səsdə və o zəngdə bir ağısaqqallıq, bir nuralılık və bir böyük ürək vardi....

... Və bu böyük ürək sahibi dünyadan ən varlı adamlarından sayıla bilər. Çünkü o, ömrü boyu var-dövlət barəsində deyil, yaxşılıq eləmək, əl tutmaq, kimsəsizə arxa durmaq barəsində düşünüb. Və səhv eləmiremsə, onun yoluñu davam etdirən çox gözəl övladları və nəvələri də var. Və o övladlar və nəvələr həmişə bu köhnə kişi, bu ağayana kişi - Həmzə Vəliməmmədovla fəxr edəcəklər, qürur duyacaqlar. Çünkü Həmzə müəllim yaşadığı 80 ildən çox ömrü ləyaqətlə, qürurla sona çatdırıb. Allah sənə rəhmət eləsin, ay köhnə kişi!